

Hörmətli həmkarlar,

*Odlar Yurdu Universitetində 2022-ci il may ayının 5 və 6-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş **doktorantların və gənc tədqiqatçıların Respublika elmi-praktiki konfransı** keçiriləcəkdir. Konfransın məqsədi ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, onların müxtəlif elm sahələrində əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır.*

Konfransın gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunmasında və əldə etdikləri elmi nəticələrin cəmiyyətə çatdırılmasında mühüm rol oynayacağını nəzərə alaraq, rəhbərlik etdiyiniz qurumun doktorant, magistr, bakalavr və müəllimlərini konfransda iştirak etməyə dəvət edirik.

Konfrans haqqında məlumatı qoşma sənəddən əldə edə bilərsiniz.

Qoşma:

KONFRANS HAQQINDA

5-6 May tarixlərində Odlar Yurdu Universitetində keçiriləcək “doktorantların və gənc tədqiqatçıların Respublika elmi-praktiki konfransı”-nın məqsədi universitetlərin bakalavr, magistr və doktorantura pillələrində təhsil alan gənc tədqiqatçıları və müəllimləri bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunması və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək və gənclərin elmə olan marağını artırmaqdır.

Konfransın əsas elmi istiqamətləri:

- İqtisadiyyat elmləri
- Texniki elmlər
- Tibb, biologiya elmləri
- Psixologiya elmləri
- Humanitar elmlər
- Sosial elmlər
- Riyaziyyat və kompüter elmləri
- Pedaqogika
- Filologiya elmləri
- Mühəndislik elmləri

Məkan

Odlar Yurdu Universiteti

Tarix

5-6 May, 2022

Forma:

Əyani

Konfrans təqvimi

Məqalə və tezislərin son göndəriləcəyi tarix:	29 aprel 2022-ci il (17:00)
Konfransın açılışı:	05 may 2022-ci il
Bölmə iclasları	05-06 may 2022-ci il
Konfransın bağlanması:	06 may 2022-ci il

Məqalə və tezislərin tərtibat qaydaları:

Konfransa təqdim edilən məqalə və tezislərin strukturu aşağıdakı tələblərə cavab verməlidir;

1. Məqalə və ya tezisdə toxunulan problem ümumi şəkildə müəyyənləşdirilməli, onun mühüm elmi və praktiki məsələlərə olan əlaqəsi göstərilməli, müəllifin bu problem üzrə istinad etdiyi ən son işlərin təhlili verilməli, məqalə və ya tezisdən alınan nəticələr göstərilməlidir.
2. Məqalə və ya tezis 3 dildə (**azərbaycan, rus və ingilis dillərində**) yazıla bilər. Məqaləyə 3 dildə açar sözlər əlavə olunmalıdır. Azərbaycan dilində təqdim olunan məqalənin sonunda ingilis və rus dillərində, ingilis dilində yazılmış məqalənin sonunda Azərbaycan və rus dillərində, rus dilində yazılmış məqalənin sonunda Azərbaycan və ingilis dillərində eyni məzmunlu xülasələr verilməlidir.
3. Məqalənin və ya tezis mətni Microsoft Word proqramında Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 12, sətirlərarası interval 1 olmalıdır. Sol və sağ tərəfdən 2,8 sm, yuxarı və aşağıdan isə 3 sm olmalıdır. Birinci sətirdəki boşluq 1,25 sm, düstur, rəsm və cədvəllərdə interval məsafələri (yuxarıdan və aşağıdan) 6 punkt olmalıdır. Şəkillər (rəsmlər) 11 ölçülü rəsmaltı yazılarla müşayiət olunmalı və mətnə skan edilmiş şəkildə daxil edilməlidir. Cədvəldə şriftin ölçüsü 11 olmalıdır. Düsturlar Word Equation redaktorunda yığılmalıdır.
4. Təqdim olunan tezis 3-4 səhifə, məqalə 7-10 səhifə həcmində olmalıdır. Mətnin qrammatik düzgünlüyü müəllif tərəfindən yoxlanılmalıdır.
5. Məqalə və ya tezis adı böyük hərflərlə, 12 ölçü ilə yığılır. Alt sətirdə müəllif və ya həmmüəlliflərin soyadları, adları və ata adları qeyd olunmalıdır. Alt sətirdə müəlliflərin elektron ünvanları qeyd olunmalıdır.

Bütün bu qaydalara cavab verən və aktual mövzuları əhatə edən məqalə və tezislər yoxlamadan keçdikdən sonra konfrans toplusunda nəşr olunmağa tövsiyə ediləcəkdir.

Məqalə və tezislər aşağıdakı elektron ünvana göndərilməlidir:

oyu-konfrans.2022@mail.ru

Suallarla bağlı müraciət edilə biləcək ünvan:

Koroğlu Rəhimov küçəsi, 13 AZ1072

E-poçt: oyu-konfrans.2022@mail.ru

Telefon: +99450 5922181 (Elmi katib)

+99455 8831406

NÜMUNƏ:

DIFFERENT DIALECTS IN CORPUS LINGUISTICS

(BASED ON BNC AND COCA.)

Məmmədzadə Sevinc Səlim qızı

Odlar Yurdu Universiteti
e-mail: mamedzade1982@mail.ru

Açar sözlər: korpus dilçiliyi, regional dialektlər, kompüter dilçiliyi.

Ключевые слова: Корпусная лингвистика, региональные жанры, компьютерная лингвистика.

Key words: corpus linguistics, regional dialects, computer linguistics.

Corpus linguistics has become a crucial methodology in linguistic studies in the last half of the 20th century. This paper describes the development of English language corpus and the collection of different dialects in this corpus.

The article deals with “Corpus Linguistics”, its purpose and main branches. Its first part presents the history of “Corpus linguistics”, the main national corpora and their productions. It also provides detailed information about the different dialects of English language and the use of the different words in English corpus. Its spheres and categories also have specific characteristics.

This article takes into account recent developments of “Corpus linguistics” as the main sphere of linguistics. There are a lot of new terms used in this article which deals with linguistics as an independent sphere of science.

Corpus Linguistics is a multidimensional area. It is an area with a wide spectrum for encompassing all diversities of language use in all domains of linguistic interaction, communication, and comprehension. The introduction of corpus in language study and application has incorporated a new dimension to linguistics. (Dash, N.S. “Language Corpora and Applied Linguistics” 2008) Corpus linguistics has become a crucial field in linguistic studies in the last half of the 20th century. The word *corpus* means body in Latin (plural corpora). In linguistics, a corpus is a collection of texts (a body of language) stored in an electronic database (Baker, Hardie, and McEnery, 2006). The distinctive feature of corpus linguistics is that it is regarded as a *methodology* rather than a linguistic area of study.
